

KLASSİK ŞİRVAN POEZİYASINDA POETİK ORONİMLƏR

TƏDQİQAT



Sevda QASIMOVA,

*Azərbaycan MEA Nəsimi adına
Dilçilik İnstitutunun dissertantı*

Onomastikanın tərkib hissələrindən olan oronimlər poeziya nümunələrində bədii fikri gücləndirir - mək üçün geniş işlənir. Belə ki, dağ, dərə, təpə, düzənlik, ərazi, ölü, səhra, çəmənlik, yal-yamac, gədik, zirvə, aşırım və s. kimi coğrafi adların işlənməsi (epitet, bənzətmə, mübaliqə, müqayisə, təşbeh) fikrin daha dolğun, mənəli, təsirli olmasına xidmət edir. Bu baxımdan, doğru olaraq Molla Pənah Vaqifi gözəlliklər ustası, XVIII əsr şer çəmənzarımızın bülbüllü adlandırırlar.

XVIII əsrde yaşayıb-yaratmış bədii söz ustaları müxtəlif qu-ruluşlu şer formalarından olan qoşma, gəraylı, müxəmməs, müstəzad, tərkibbənd, təcnis, divani, hətta qəzəl, ikilik, bayati ölçülü dördlük, mədhiyyə (beş misralı) və müsəddəslər yazmışlar. Bu sahədə Şakir Şirvani, Nişat Şirvani, Arif Şirvani, Ağə Məsih Şirvani və digərləri müasirlərin-dən nisbətən fərqlənmişlər. Ümumilikdə isə bütün poeziya nümayəndələri XVIII əsrin bədii yaradıcılığına öz töhfələrini sənətkarlıqla verə bilmışlər.

Buna görə də hər bir poetik əsərdə bədii dilimizin inkişaf dövrünü məlum edən yaradıcılıq nümunələri olduğu kimi, XVIII əsrin poeziya nümunələrini ali şūura malik bir xalqın mənəvi, əxlaqi, mədəni həyatını eks etdirən sənət inciləri, sonrakı dövrlerin yaradıcılıq və üslubi xüsusiyyətləri üçün əvəzsiz örnəklər

də hesab etmək olar. Həmin nümunələr xalq dilinin zənginliyini özündə eks etdirmişdir.

XVII – XVIII əsrədə Şirvanda poetik cəhətdən kamil, yetkin poeziya nümunələrimiz dilin bədii gücünü, xalqın təfəkkürünü sənətkar dühəsi ilə təsvir etmişdir. Bu poeziyada istifadə edilən oronimlər əhalinin yaşıdagı, gəzdiyi, gördüyü ərazini fərqləndirərək, dilin leksik-semantik əalarlarını fərqləndirən adlardır.

Nişat Şirvaninin qəzəllərində qeyd olunan poetik oronimlər klassik söz ustadının öz yaradıcılıq təxəyyülünün məhsulu kimi düşünlə bilər:

*... Məni bu Leyli yenə eylədi
Məcnun, Məcnun,
Mənzilim oldu yenə daməni –
səhra, səhra.*

Nişat Şirvaninin "Degiləm" rədifi qəzelində cənnət bağı kimi anlaşılan "bağı-gülüstən" poetik oronimi də bağ və gülüstən tərkibləri ilə ifadə olunmuşdur:

*Sevmişəm ta səni,
ey müğbəcə, xəndan degiləm,
Mayili-sərvü gülű
bağı- gülüstən degiləm.*

Klassik söz ustadı "Şikayətnamə"sində gullüzər, gülüstən oronimlərinin sinonimi kimi "gözəllik çəməni" poetik oronimini də işlətmışdır:

*...Ey gözəllik çəmənində
açılan laleyi- al,*

*Bəndənin pəndini dür tək
sədəfi – guşinə al.*

Şakir Şirvani də dürr mədəni poetik oronimini "Qılmışam" rədifi műxəmməsində işlətməklə bədii təşbeh yaratmağa çalışmışdır:

*...Gəlməmiş dövranə,
ey qibləm, gőzün tək şüxu şər,
Hövqeyi- aczin kimi yox
mədəni- dürrü gővhər.*

Məhur Şirvani isə "Bu nə əsal" rədifi műxəmməsində gülşən və hüsн sözlərindən poetik oronim yaradaraq güclü poetik ifadəyə nail olmağa çalışmışdır:

*...Gülşəni-hüsнnə qurban
olayım bulsam rəh,
Edərəm müxlisi- seyda kim
yüz cəh-cəhi-cəh ...*

Arif Şirvani "Çəkməz" adlı qəzelində "həsrət", "bağ" və "Irəm" sözlərindən poetik oronim yaradaraq güclü müqayisəyə, bənzətməyə nail olmağa çalışmışdır.

*Tutan kuyində məskən
həsrəti – bağı – Irəm - çəkməz,
Görən bir kəs səni, ömründə
hərgiz dərdü qəm çəkməz.*

Zəngin poetik imkanlara malik Şirvan şairlərinin poeziyasından götürdüyümüz bu poetik oronimlər klassik söz ustadlarının güclü deyim tərzinə malik olduğunu xəbər verir.